

UOT 792

DOI: 10.52094/152412.43.2023.16

Şəhla Kərim qızı Heydərli

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Dissertant

E-mail: rejissor71@mail.ru

MÜSTƏQİLLİK DÖVRÜNÜN MİLLİ MƏDƏNİYYƏT HƏYATININ REALLIQLARI HAQQINDA

Xülasə: 90-cı illər Azərbaycan tarixinin mürəkkəb illəri cərgəsindədir. Öz mürəkkəbliyinə görə bu illəri Azərbaycan tarixinin 1918-1920-ci illərindəki müstəqillik dövrü ilə müqayisə etmək mümkündür amma 90-cı illər hadisələrinin Azərbaycan üçün pozitiv məqamları da vardı ki, milli oyanış, milli özünüdərk məsələləri üzərində dayanmışıq. 90-cı illərdə təfəkkür, mənəvi dəyərlər, oriyentirlər dəyişirdi. Beləliklə 90-cı illərdə Azərbaycan Mədəniyyəti özünün ən çətin tarixi mərhələsini yaşamaq məcburiyyətində qalır. İqtisadi vəziyyət ucbatından bu dövrdə mədəniyyət sahələrinin maliyyələşdirilməsində perspektivli layihə müəyyən qrantlar verilirdi.

Açar sözlər: Teatr, müstəqillik, sənət, pyes, aktyor, tamaşa

Azərbaycan o nadir ölkələrdəndir ki, bir yüzillikdə 2 dəfə müstəqilliyini elan etməyi bacardı. 1918-ci ilin may ayının 28-də Milli Şura İstiqlal Bəyannaməsini qəbul etdikdən sonra Azərbaycan Respublikasının yaranmasını bəyan etdi. Müsəlman Şərqinin birinci cumhuriyyəti bir neçə xarici dövlət tərəfindən tanındı və müstəqil dövlət təsisatları yarandı. Təəssüf olsun ki, bəhs etdiyimiz müstəqillik zamanının ömrü uzun sürmədi. Bolşeviklər 1920-ci ildə aprel ayının sonlarında cənub sərhədlərində dövlət müstəqilliyimizi qanla çökdürdü. Çar Rusyasının 1806-1828-ci illər aralığında yürüdülən siyasəti bu dəfə bir başqa aspektdə həyata keçirildi. Lakin bu siyasi addım xalqımızın azadlıq çırıntılarını sakitləşdirə bilmədi. Zətən, ideoloji zülm, milli etnik dəyərlərin, mənəvi əxlaqi dəyərlərin, mənəvi-əxlaqi ülgülərin aşınması üzərində qurulan bir ittifaq dağılmağa məhkum idi.

MƏDƏNİYYƏT DÜNYASI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti XXXXIII buraxılış, Bakı, 2023

МИР КУЛЬТУРЫ

Азербайджанский Государственный Университет Культуры и Искусств, XXXXIII выпуск, Баку, 2023

THE WORLD OF CULTURE

Azerbaijan State University of Culture and Arts, XXXXIII edition, Baku, 2023

Hələ XIX əsrin sonu XX əsrin əvvəllərində tanınmış azərbaycanlı ziyalılar xalqın maariflənməsi, savad və bilikli olması naminə əllərində gələni etməyə başlayırlar. Təməli eramızdan əvvələ gedib çıxan xalq oyun tamaşaları, meydən əyləncələri XIX əsrin ortalarından başlayaraq daha professional bir sənətin teatrın yaranmasına zəmin yaradır. M.F.Axundovun qələmə aldığı pyeslə ölkəmizdə teatrın əsasını qoyulmuş olur və 1873-cü ilin mart ayında ilk dəfə tamaşaçılar qarşısında teatrsevərlər Lənkəran xanın vəziri (bəzi mənbələrdə isə Hacı Qara tamaşası) əsərinin səhnə yozumu ilə çıxış edirlər. 1873-cü ilin mart ayının 10-da Azərbaycanda milli peşəkar teatrın əsası qoyulmuş olur və beləliklə Mirzə Fətəli Axundovun bu təşəbbüsü digər maarifsevər ədəbiyyatçılardan da yan keçmir, tez bir zamanda bir-birinin ardı ilə N.B.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, C.Cabbarlı, H.Cavid kimi dühalar meydana gəlir.

Mirzə Fətəli Axundovun pyesləri yeni milli şürurun oyanışı kimi də dəyərləndirilə bilər. Dramaturqun Azərbaycan ədəbiyyatına, teatr sənətinə və milli şüruruna gətirdiyi yeniliklər xalqın avamlıqdan, cəhalətdən ayılmasına xidmət edir, gənc nəslin təhsilə və mədəniyyətə olan marağını artırılmış olurdu. Onun mədəniyyətə verdiyi töhfələr digər maarifsevərlər tərəfindən inkişaf etməyə başlayır.

Maarifsevər gənclərin sayı artdıqca ölkədə yeni-yeni qəzet və jurnalların nəşrinə də başlanılır və beləliklə, ölkədə ilk dəfə olaraq 1905-ci ildə Əkinçi qəzeti nəşr edilir. Qəzeti təsisçisi Həsən bəy Zərdabi dramaturq və ədəbiyyatçıları etrafına toplayaraq insanların maariflənməsi istiqamətində yumşaq qroteskli və kəskin məqalələr dərc etdirərək, yatmış könülləri oyatmağa çalışır.

Özünün kəskin məqalələri, tənqid-publisist görüşləri ilə seçilən Cəlil Məmmədquluzadə isə Həsən bəy Zərdabinin nasır kimi fəaliyyətini davam etdirərək 1907-ci ilin aprel ayının 7-də ilk Molla Nəsrəddin satirik jurnalının nəşrinə başlayır. Bu günədək nümunələri gəlib çıxmış Molla Nəsrəddin jurnalı kəskin satirik məqalələr zəngin bir topludur. Cəmiyyəti başqa cür oyatmağın mümkünüsüz olduğunu anlayan Cəlil Məmmədquluzadə satiranı ön plana çəkərək, məqalələrini müxtəlif ləqəblərlə dərc edirdi, xalqı maarifləndirməyin yollarını axtarırdı.

Cəlil Məmmədquluzadə təkcə satirik jurnalist kimi deyil, eyni zamanda dramaturq kimi də fəaliyyətini davam etdirir, qələmə aldığı Ölülər (1909), Anamın kitabı (1919), Danabaş kəndinin məktəbi pyeslərində də avam xalqın müxtəlif bəlalarla mübarizə apardığını göstərərək, onlara cahillikdən qurtulmaq üçün yollar göstərirdi.

MƏDƏNİYYƏT DÜNYASI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti XXXXIII buraxılış, Bakı, 2023

МИР КУЛЬТУРЫ

Азербайджанский Государственный Университет Культуры и Искусств, XXXXIII выпуск, Баку, 2023

THE WORLD OF CULTURE

Azerbaijan State University of Culture and Arts, XXXXIII edition, Baku, 2023

Həsən bəy Zərdabi və Cəlil Məmmədquluzadəylə eyni fikir və amala xidmət edən Əli bəy Hüseynzadə Füyuzat jurnalını təsis edir. Jurnalın ömrü uzun olmasa da, jurnalistin kəskin yazıları, insanları cahillikdən xilas etmək amalı bütün yazıılarda başlıca yer tuturdu. Əli bəy Hüseynzadə tutduğu mövqedə möhkəm və qətiyyətli olsa da, təəssüflər olsun ki, jurnalın cəmi 32 nömrəsi dərc edilmişdir. Müstəqilliyyin inkişafına, cəmiyyətin mədəni atmosferdə yaşamasına xidmət edən jurnalın bəzi nümunələri bu günədək gəlib çıxmışdır.

XX əsrin əvvəllərində sənətin və ədəbiyyatın yeni istiqamətdən inkişaf edib püxtələşməsində çoxlu sayda jurnalist, ədəbiyyatşunas, dramaturq və nasirlərin danılmaz xidmətləri var. Onlar müxtəlif yollarla yazdıqları əsərlərin bugünkü günə gəlib çıxmasına çalışmışlar. Bu istiqamətdə böyük xidmətləri olan dramaturqlardan biri də Əbdürəhim bəy Haqverdiyev idi. Haqverdiyevin yaradıcılığını araşdırılan teatrşunas İnqilab Kərimov yazır: “Hələ teatrin mənasını camaat anlamadığı bir vaxtda Ə.Haqverdiyev teatr mədəniyyəti uğrunda bütün səyləri ilə çalışırdı. O, bir yandan teatr truppaları yaradır, artistlərin ideya-bədii bacarıqları ilə maraqlanır, onların sənətkarlıq baxımından inkişafına çalışır, başqa bir tərəfdən isə truppaları təşkilati işlər baxımından möhkəmlətmək, repertuar işini müvafiq bir sistemə salmaq üçün səy göstərir – əsərlər yazır, digər tərəfdən isə qadınların səhnəyə çıxması üçün çalışır” (1).

İnqilab Kərimovun bu kiçik cümləsi dövrü olduğu kimi təsəvvür edib, dərk etməyə imkan yaradır. Teatrşunasın fikirləriylə razılaşaraq əlavə edək ki, təkcə Əbdürəhim bəy Haqverdiyev deyil, digər dramaturqlar da teatri yaradıb inkişaf etdirmək üçün əllərindən gələni etməyə çalışır, müxtəlif truppalar əsasında aktyorları öz başlarına cəm edib, sənətin inkişafı naminə bacardıqlarını əsirgəmdirilər.

Ə.Haqverdiyevlə eyni dövrü və vəziyyəti paylaşan Cəfər Cabbarlı da teatrin inkişafı naminə müxtəlif işlər görür, mədəniyyət və maarifləndirmə istiqamətdində fəaliyyət göstərirdi. Cəfər Cabbarlı bir-birinin ardı ilə müxtəlif mövzulu dram əsərlərini Oqtay Eloğlu, Sevil, Aydın, Solğun çıçəklər, Vəfali Səriyyə və Ədirnə fəthi kimi əsərlərini qələmə alır. Teatrı bütün ruhuyla sevən ədib yazırı: Teatrda musiqin və musiqisinin ruhu görünür, bununla yanaşı, rəssamin yaradıcı qəlbi, aktyorun daxili hiss və həyəcanı duyulur. Teatr bizə həyatı öyrədir. Özümüzə kənardan baxmağı və düşünməyi sövq edir. Asif Rüstəmli yazır: “C.Cabbarlı şəxsiyyətinin böyüklüğünü, sənətinin qüdrətini şərtləndirən amillərdən biri də odur ki, bütün siyasi təzyiqlərə və təpkilərə baxmayaraq 30-cu illərin qasırğaönü

MƏDƏNİYYƏT DÜNYASI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti XXXXIII buraxılış, Bakı, 2023

МИР КУЛЬТУРЫ

Азербайджанский Государственный Университет Культуры и Искусств, XXXXIII выпуск, Баку, 2023

THE WORLD OF CULTURE

Azerbaijan State University of Culture and Arts, XXXXIII edition, Baku, 2023

Azərbaycanın qara cildli tarix kitabını vərəqləməyə nail olmuş, cəsarətli addım atmış, qaranlıq səhifələrə nəzarət etməyimiz üçün bir ortam yaratmağı bacarmışdır” (3). Aparılan araşdırmlardan da məlum olur ki, nə Cəfər Cabbarlı, nə də dövrünün digər ədəbiyyatçı-maarifpərvərləri teatrın və mədəniyyətin formallaşmasına asanlıqla və rahatlıqla nail olmayıblar. Dövrün ağırlığı, müxtəlif siyasi qarşidurmalar, qoçuların sənət xadimlərinə hücum və hədə-qorxularını nəzərə alsaq, mədəniyyətin hansı şəkil və formada bu günədək gəlib çıxmış olduğunu anlamış olarıq.

İttifaq respublikalarında getdikcə daha geniş və real konturlar alan milli-azadlıq mübarizəsi tarixin bütün inkişaf qanuna uyğunluqlarının ziddinə 70 il duruş gətirmiş çürük bir sistemi kökündən aşırıdı.

1991-ci il oktyabr 18-də Azərbaycan Dövlətimizin müstəqilliyinin Konstitusiya aktını qəbul edildi. Qarşıda xalqımızı müstəqillik və demokratiyaya dəvət edən bir yol vardi. Lakin bu yolla getməyə Azərbaycanda taqət qalmamışdı.

Sovet imperiyasının hökmdarlıq etdiyi 70 illik dövr ərzində ölkəmizin inkişafi üçün müəyyən hədlər daxilində şərait yaradılsa da mədəniyyət, iqtisadiyyat, təhsil sahəsində nailiyyətlər əldə olunsa da, xalqımız mənən özünü rahat hiss etmir, artıq bir dəfə qovuşmuş olduğu müstəqilliyə yetişmək üçün, aşkarla olmasa da daxilən çarşıçırdı. Tarix geri dönmür, ancaq təkrar olunur. Azərbaycan Demokratik Respublikasının yaradıldığı tarixi şərait bir qədər başqa məzmunda, lakin daha əlverişli formada təkrarlandı. Əvvəlcə Baltikyanı respublikaların sonra isə Rusiya, Belarusiya və Ukraynanın müstəqil dövlətlərə çevrilməsi və nəhayət, keçmiş SSRİ-nin dağıılması nəticəsində 1991-ci il oktyabrin 18-də Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.

Ötən əsrin 90-cı illəri bəşər mədəniyyəti tarixində qloballaşma probleminin aktuallaşlığı bir mərhələdir. Türklər bu termini kürsəlləşdirilmə sözü ilə ifadə edirlər və bizim fikrimizcə, bu kəlmə ilə təzahürün mahiyyətinin daha çox aydınlaşmasına yardımçı olurlar. Belə ki, biz qloballaşma zamanı olduqca böyük sürətlə öz mədəniyyətimizi dünya masstabına çıxarıraq. Dünya mədəniyyətinin qapıları hər bir milli mədəniyyətə açıq olduğundan, onlar fəal bir şəkildə birbirilərinə təsir göstərə bilərlər. Elə bunun nəticəsində hər bir milli mədəniyyət başqa mədəniyyətlərə öz cizgilərini verdiyi kimi, digər mədəniyyətlərdən də nələrisə qəbul edir. Odur ki, müəyyən dövr keçdikdən sonra mədəniyyətlər bir-biri ilə yaxınlaşır onlar arasında oxşar aşkarlıqlar əmələ gəlir. Avropa ölkəleri, məsələn, ona səs verdilər ki, sərhədlər maksimal dərəcədə şəffaflaşın. Yəni müasir şərq

MƏDƏNİYYƏT DÜNYASI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti XXXXIII buraxılış, Bakı, 2023

МИР КУЛЬТУРЫ

Азербайджанский Государственный Университет Культуры и Искусств, XXXXIII выпуск, Баку, 2023

THE WORLD OF CULTURE

Azerbaijan State University of Culture and Arts, XXXXIII edition, Baku, 2023

məmələkətlərinin vətəndaşları heç bir maneəyə rast gəlmədən bütün Avropanı dolaşa bilərlər, bir şərtlə ki, onun dövləti Şengen müqaviləsinin üzvi olsun. Faktiki olaraq, bu proses haradasa millətlərin, milli fərqlərin aradan götürülməsinə doğru aparır.

Azərbaycan 90-cı illərdə birdən-birə çoxsaylı problemlərlə üzləşdi. Xarici ölkələrin rəsmi nümayəndələri ilə yanaşı, çoxsaylı xarici şirkətlərin iş adamları, turizm agentləri, alimlər, həkimlər, din xadimləri və sair peşə sahibləri Azərbaycanın dünya iqtisadi məkanına integrasiyasını sürətləndirirlər. Lakin bu integrasiya eyni zamanda Azərbaycanın dünya fikir məkanına dünya əqidə məkanına integrasiyası demək idi. 90-cı illərdə Azərbaycan öz müstəqilliyi, öz demokratiyası ilə birgə Avropa düşüncə məkanına daxil olurdu və bu aspektdə Şərqi-Qərbi dixotomiyası bir daha öz gerçəkləyini sübuta yetirirdi. Azərbaycanın dünya fikir məkanına integrasiyası həm də internet vasitəsilə reallaşırıldı. 2000-ci illər üçün Azərbaycan kompüterləşdirilmiş bir məmələkətə çevrilir. Bu isə müxtəlif sahələrin mütəxəssisləri istənilən informasiyanı Internet səhifələrindən əldə etməsinə imkan verir.

Bütün bu deyilənlərdən aşkarmasına görünür ki, 90-cı illər Azərbaycan tarixinin ən mürəkkəb illəri cərgəsindədir. Öz mürəkkəbliyinə görə bu illəri Azərbaycan tarixinin 1918-1920-ci illərindəki müstəqillik dövrü ilə müqayisə etmək mümkündür. Hərçənd ki, 90-cı illər hadisələrinin Azərbaycan üçün pozitiv məqamları da vardı ki, milli oyanış, milli özünüdərk məsələləri üzərində dayanmışıq. 90-cı illərdə təfəkkür, mənəvi dəyərlər, oriyentirlər dəyişirdi. Beləliklə 90-cı illərdə Azərbaycan Mədəniyyəti özünün ən çətin tarixi mərhələsini yaşamaq məcburiyyətində qalır. İqtisadi vəziyyət ucbatından bu dövrdə mədəniyyət sahələrinin maliyyələşdirilməsində perspektivli layihə müəyyən qrantlar verilirdi. Lakin teatr həmin çağlarda bu qrantlardan çox az bəhrələnə bilir. Yalnız muğam, xalçaçılıq, rəssamlıq dünyaya uğurla integrasiya edə bilirdi.

Maraqlıdır ki məhz 90-cı illərdə dövlət teatrlarının sayı, sosial-iqtisadi vəziyyətin problemlərinə baxmayaraq xeyli artdı. Bu isə teatrlara onların mövcudluğu üçün bir təminat idi.

Ədəbiyyat siyahısı:

1. İ.Kərimov. Ə.Haqverdiyev və teatr. Renessans-A, Bakı: 2016, s.65.
2. Cəfər Cabbarlı. Cib dəftərçəsi, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Arx.-20, Q-18, (410), s.v.232. səh 50).
3. A.Rüstəmli. C.Cabbarlı: Həyatı və mühiti, Bakı, Elm 2009, s.v.416, səh 359.

4. İsrafilov İ. A. İskəndərovun teatri. Bakı, Mars-Print 2001.
5. İsrafilov İ. Zaman Rejissor Poetika. Bakı, Elm, 1999.
6. İlham Rəhimli. Azərbaycan teatr tarixi, Bakı 2004 7. Vəliyev Ə. Teatr sənətimiz: dünən, bu gün, sabah...
8. Məmmədov M., Nemətov Z. Rejissor işi haqqında Elm və təhsil, Bakı-2014
- 9.
9. Əfəndiyev T. Mədəniyyətdə tarixilik və müasirlik

Шахла Карим кызы

Гейдарли Об истории становления и развития нахичеванского театра

Резюме: 90-е годы относятся к числу сложных лет в истории Азербайджана. По своей сложности эти годы можно сравнить с периодом независимости Азербайджана в 1918-1920 годах, однако события 90-х годов имели и положительные моменты для Азербайджана, поскольку мы сосредоточили внимание на вопросах национального пробуждения и национального самосознания. осведомленность. В 90-е годы менялось мышление, моральные ценности и ориентиры. Таким образом, в 90-е годы азербайджанской культуре пришлось пережить свой самый трудный исторический этап. В связи с экономической ситуацией в этот период перспективным проектам в сфере финансирования культурных направлений были предоставлены определенные гранты.

Ключевые слова: театр, независимость, искусство, пьеса, актер, спектакль

Shahla Karim gizi Haydarli

About realities of national-cultural life of the Independence stage

Summary: The 90s are among the complicated years of Azerbaijan's history. Due to its complexity, it is possible to compare these years with the period of independence of Azerbaijan in 1918-1920, but the events of the 90s also had positive moments for Azerbaijan, as we focused on the issues of national awakening and national self-awareness. In the 90s, thinking, moral values, and landmarks were changing. Thus, in the 90s, Azerbaijani culture had to experience its most difficult

MƏDƏNİYYƏT DÜNYASI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti XXXXIII buraxılış, Bakı, 2023

МИР КУЛЬТУРЫ

Азербайджанский Государственный Университет Культуры и Искусств, XXXXIII выпуск, Баку, 2023

THE WORLD OF CULTURE

Azerbaijan State University of Culture and Arts, XXXXIII edition, Baku, 2023

historical stage. Due to the economic situation, certain grants were given to promising projects in the financing of cultural areas during this period.

Key words: Theater, independence, art, play, actor, performance

Məqalənin redaksiyaya daxil olma tarixi: 30.09.2023